



mini saxlamadım, eyni zamanda, saxlaya bilmədim. İdeyanı və dəqiq təsvirləri hayku ölçülərinə qurban verməyə ürəyim gəlmədi.

Hayku çevirmək mənimcün ona görə çətindir ki, bizim oxular daha çox dərəcədə mənə vurğunlardır deyə, onlara təsvirlər o qədər də maraqlı deyil. Bundan özgə, bəzən haykularda elə adı təsvirlərə rast olursan ki, "hə, nolsun" demədən keçə bilmirsən, ona görə də böyük bir kitabı oxumalısan ki, içində təsvir az olan, daha maraqlı haykuları tapa biləsən. Hayku yazan şairlərlə bizim təfəkkürümüz arasındaki fərq çox böyükdür deyə belə tərcümələr zamanı özünü daha çox "qəriblikdə hiss edirəsən". Sonda bir məqamı da "deməsem ölləm": din hayku yazılın ölkələrdə təkcə din yox, həm də həyat tərzi olduğuna görə təfəkkür fərqi iki qat artır. Belədə sən şairlərin tərcümə etdiyin şeirlərini "öz təfəkküründə" çatdırı bilmək üçün "binəvaları" dinindən eləyəsi döyülsən ha...

Hayku ənənəvi yapon şeir növüdür. Sonralar dünyada məşhurlaşan minimalist şeir üçün heç şübhəsiz ki, haykular əsaslı başlangıç sayıyla bilər. Dəbdə olan minimalist poeziyada bəzən bir şeir bir misra olur, məhz dediyim amili nəzərə alsaq, artıq hayku ən kiçik şeir növü sayılır. Haykunun poetik sistemi, heca bölgüsü 5-7-5-dir, ancaq müasir hayku yazan şairlər üçün, əsas üçlüyü saxlamaqdır, nəinki heca bölgüsünü. Bəri başdan "aman verməyib" onu da deyim ki, tərcümə zamanı mən həmin 5-7-5 sistemi

Fərid HÜSEYN

## Smiljaka Gagic

Ulduz axır,  
uşaq göy üzünü  
boyayır gözləriylə.

\*\*\*  
Qəribə payızdır,  
görəsən  
qonşum necə yaşayır?

## Taniguçi Buson

Batan günəş  
payız yarpaqlarının  
rəngin oğurlayır.

Hər yandan  
gilas yarpağı götürür külək  
quş gölünə.

## Raizan

Göydə elə gözəl Ay var ki,  
oğru da dayanıb  
mahni oxuyur.

Qadınlar çəltik tarlasında,  
hər şey palçığa bulaşır  
şərqlərdən başqa...

## Yosa Busan

Yaxınlıqdakı  
şəlalənin səsini dinləyir  
yarpaqlar.

## Kikaku

Bu dilənci üçün  
yer üzü, göy üzü  
yaz paltarı kimidir

## Toiku

Küçə lampaları  
gece tənha qalır.  
Tənha və işqli.

## Ryusut

Elə hey ağlayır  
Yolunu azan uşaq.  
Amma ardınca qaçır işıldaböcəyin.

## Buson

Ay Qərbə yollanır,  
Şərqə uzanır  
çiçəyin kölgəsi.

## Ryota

Qovalanan  
işıldaböcək  
siğınır ay işığına.

## Kobayaşı İssa

Söyüd  
kökünü unudub  
təzə otların içində.

Nolar uçub getmə, bülbülb,  
Şərqiñ gözəl olmasa da  
mənimsən.

\*\*\*

Böcəklər, ağlamayın  
aşiqlər də, ulduzlar da  
ayrılmalıdır biri-birindən.

\*\*\*

## Onitsura

Aya baxıb  
qələmə toxunmayan  
insan varmı görəsən?

Unutma,  
cəhənnəmdə addımlayıraq,  
çiçəklərə baxa-baxa.

\*\*\*

## Matsuo Basho

Alaqqaranlıqdır...  
...geçəni çağırır  
qara qarğalar.

Ərik  
çiçək açanda.  
cəhənnəm donur.

\*\*\*

\*\*\*

Gölmoçeyə  
qurbağa tullanar,  
eşidilər su səsi...

Mənim evimdə işıldaböcəklərə  
siçanlar  
yaxşı dil tapırlar.